

Sığorta hadisələrinin statistikas 4-cü rüb 2025-ci il

Sığortaçının (təkrarsığortaçının) adı: _"Atəşgah SŞ" ASC_

Əsas sığorta növləri	Sığorta hadisələrinə dair məlumat									
	Rübün (ilin) əvvəlinə tənzimlənməmiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı			Rübün (ilin) sonunda tənzimlənməmiş sığorta hadisələrinin sayı	Sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti	Sığorta hadisələrinin tənzimlənmə əmsalı	Sığorta ödənişindən imtina əmsalı	Rüb (il) ərzində barəsində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsalı
			Sığorta ödənişi verilmiş sığorta hadisələrinin sayı	Sığorta ödənişindən imtina verilmiş sığorta hadisələrinin sayı	Cəmi					
	I	II	III	IV	V=III+IV	VI=(I+II)-V	VII	VIII = V/(I+II)	IX=IV/V	X
İcbari:										
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	5 092,00	7 232,00	6 785,00	403,00	7 188,00	5 136,00	33,58	0,58	0,06	0,00299
Könüllü:										
avtonəqliyyat vasitələrinin sığortası	795,00	876,00	681,00	68,00	749,00	922,00	74,16	0,45	0,09	0,00190
tibbi sığorta	1 013,00	2 955,00	2 822,00	0,00	2 822,00	1 146,00	89,03	0,71	0,00	0,00000

Qeyd:

1. "Əsas sığorta növləri" sütununda icbari sığorta növlərinin və könüllü sığorta növləri üzrə sığorta məhsulunun əsaslandığı könüllü sığorta qaydalarının adı qeyd olunur.

2. "Sığorta ödənişi verilmiş sığorta hadisəsi" dedikdə, zərər məbləğinin pul şəklində ödənilməsi halda pulun ödənilməsi tarix, əmlakın təmiri və ya bərpası heyatə keçirildiyi halda əmlakın zərərçəkmişə təhvil verildiyi tarix, zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunan və ya faydalanan şəxsə) xidmətlərin göstərildiyi halda isə xidmətin göstərildiyi tarix əsas götürülür.

3. VII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

HTM=HT/HS

HTM - sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti

HT - sığorta hadisələrinin sığortaçıya bildirilmə tarixləri ilə onların tənzimləndiyi tarixlər arasında yaranan gün fərqlərinin cəmi

HS - rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı

4. VIII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

HTƏ=HS/(THS+BHS)

HTƏ - sığorta hadisələrinin tənzimlənmə əmsalı

HS - rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı

THS - rübün (ilin) əvvəlinə tənzimlənməmiş sığorta hadisələrinin sayı

BHS - rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı

5. IX sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

IƏ=İHS/BHS

IƏ - sığorta ödənişinin verilməsindən imtina əmsalı

İHS - rüb (il) ərzində sığorta ödənişindən imtinaların sayı

BHS - rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı

6. X sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

SMƏ=SM/BHS

SMƏ - rüb (il) ərzində barəsində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsalı

SM - sığortaçıların arasında irəli sürülən qarşılıqlı subroqasiya tələbləri istisna olmaqla, rüb (il) ərzində sığortaçıya qarşı qaldırılmış iddialar üzrə məhkəmə işi davam edən sığorta hadisələrinin sayı

BHS - son 1 il ərzində baş vermiş sığorta hadisələrinin sayı

İdarə Heyətinin Sədri



Əhmədov Elçin Rəşid oğlu

Baş maliyyə inzibətçisi

Əhmədov Elçin Rəşid oğlu

Hesabatın yerləşdirilmə tarixi:

26.01.2026